

Ağdamda V Beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir

Ağdamın Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində start götürən V Beynəlxalq Həmzə Nigari simpoziumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetinin təşkilatçılığı ilə təşkil olunub. Üç gün davam edəcək beynəlxalq simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, Türk və İslam dünyası araşdırmalarını dəyərləndirməkdir.



Simpoziumda milli rəqlər, ifalar, bədii qiraət nümunələri təqdim olunacaq. Eyni zamanda, Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya və s. ölkələrdən 200-dən çox alim və tədqiqatçının məruzələri dinləniləcək.

Məruzələr Həmzə Nigari araşdırmaları,

İsmayıl Şirvani, nəqşibəndilik, xəlvətlik, sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, bərpa və konservasiya, ədəbiyyat, sənətsünaslıq araşdırmaları kimi mövzuları əhatə edəcək.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Xalq qəzeti.- 2022.- 19 may.- S.15.